

*İlhəmə*

Suyu qışda buz kimi soyuq,  
yayda ilq olardı

Bir gün yadınıza düşərsəm, məni,  
Bu doğma ellərdə axtararsınız..

İlk bahar çağında

İsa bulağında,  
Araz qıraqında,

Sonali göllərdə axtararsınız...

Dillərə dastan olan İsa bulağı elə  
Şuşa qədər məshurdur. Bir zamanlar Şuşa  
deyəndə yada İsa bulağı, İsa bulağı  
deyəndə Şuşa düşərdi. Şuşaya bircə də-  
fə ayaq basmış hər bir azərbaycanlı  
mütlöq şəkildə bu bulağın suyundan eşq  
şərbətiymiş kimi içib, aşıqların diliyle  
desək, ilahi sevgi ona buta verilib, könlü  
ömrüllük bu torpaqlara bağlanıb.

İsa bulağı Şuşa rayonu ərazisində,  
rayon mərkəzindən 4 kilometr məsafə-  
də, Qarabağ silsiləsində, dəniz səviyyə-  
sindən 1600 metr yüksəklikdə, çox  
mənzərəli qalın meşələr qoynunda yer-  
ləşən səfahı istirahət guşəsi idi. Bulağı  
XVIII əsrər ilk qalın meşəlik ərazidə  
İsa adlı bir əkinçi keşf edib, elə beləcə  
adı bu bulaqla birləşdə tarixə düşüb. Elə  
bu məlumatə əsaslanıb demək olar ki,  
İsa bulağının başında 18-19-cu əsrlərdə  
məclislər qurulub, insanlar burada təbiət  
gözəlliyyindən zövq alıblar.

Tarixi mənbələrdə İsa bulağının su-  
yu həm soyuq, həm xeyirli, həm də göz  
yaşı kimi dumdurdu deyə təsvir edilir. İş-  
ğal illərində ermənilər İsa bulağının ət-  
rafında abadlıq işləri aparmış, istirahət  
mərkəzi yaratmış və onu "İsa bulağı"  
adlandırmışdı. Şuşa azad edildikdən  
sonra, İsa bulağı Şuşa Şəhəri Dövlət  
Qoruğu İdarəsi tərəfindən tam bərpa  
edilib. Bulağın özü məmərdən hazırlanıb,  
İsa bulağı sözü isə milli ornamentlə  
yazılıb və bulağın su təminatı da tam  
bərpa olunub.

80-ci illərdə İsa bulağını ziyarət et-  
miş hər kəs bu bulağın başında yaniqli  
zəngülələri ilə bülbülləri qısqandırıb.  
Mürsəl kişini yaxşı xatırlayıb. Söhbət  
İsa bulağının daimi xanəndəsi Mürsəl  
Hacıyevdən gedir. O, uzun illər İsa bu-  
lağına dincəlməyə gələnləri öz ifası ilə  
feyziyab edib. Hətta o zamanlar Şuşada  
olub, İsa bulağına getməmək, Mürsəl  
kişinin səsinə qulaq asmamaq ayıb kimi

# Şuşa qədər məşhur İsa bulağı

## "Əbülfət Əliyev adına Cabbar Qaryagdioglu'nun qəbri" yazmağı kim məsləhət görmüşdü?



bir şey idi. Ariq, ortaboylu, başında hə-  
mişə tipik azərbaycanlı kişilərin qo-  
duğu "aerodrom" kepka olan Mürsəl  
Hacıyev qavalı da xüsusi məharətlə çal-  
mış. Mürsəl kişisinin dolanışıq elə İsa  
bulağından çıxırmış, uzunömürlü sənət-  
karın yaşı 90-ni ötsə də, oxumaqdan yor-  
ulmazmış. "Şuşanın dağları" mahnısını  
xüsusi şövqle ifa edərmiş. Ömrünü  
bu bulağa bağlamış qocanın taleyi də  
Şuşanın taleyinə bənzəyib. O, 1988-ci  
ildə ermənilər tərəfindən vəhşicəsinə  
qətl edilib. Həmin vaxt Mürsəl kişisinin  
110 yaşı varmış.

İsa bulağının maraqlı bir xüsusiyyəti  
varmış. Yayda suyu buz kimi sərin, qış-  
da isə ilq axarmış. Bir zamanlar Şuşada  
yaşayıb, uzun illər Şuşa Pedaqoji Texni-  
kumunda müəllimlik etmiş 79 yaşlı Rə-

him Camalov İsa bulağı barədə xatirələ-  
rini bizimlə bölüşür.

"Mənim uşaqlığım, gəncliyim Şuşa-  
da keçib. O gözəl bulağın başında çox  
məşhurları görmüşəm. Rəhmətlik ka-  
mança ustası Habil Əliyevlə İsa bulağı-  
nın başında tanış olub dostlaşmışıq. Hə-  
lə sizə bir məzəli əhvalat da danışım.  
Bu söhbəti çox adam eşi idib. Xanənde  
Əbülfət Əliyev Habil Əliyevlə bulağın  
başında bir məclisə dəvət almışdır.  
Kefləri kök idi. Əbülfət Əliyev dedi ki,  
ay Habil, Cabbar Qaryagdioglu da Şuşa-  
lıdı, amma Yasamalda dəfn edilib. Mə-  
zarı yaman haldadır. Gelsənə, ikimiz  
pul qoyub, onun məzarının üstünü gö-  
tütürək. Habil Əliyev də qayıtdı ki,  
sən özün pul qoy, məzarı düzəltdir, baş-  
daşına da yazdır "Əbülfət Əliyev adına  
Cabbar Qaryagdioglu'nun qəbri". Bu

söhbət sonralar dildən-dilə düşmüşdü.  
Rəhmətlik Habilinbaməzə söhbətləri  
çox olardı.

70-ci illərdə yadına gəlir ki, İsa bu-  
lağının çal-cağırlı vaxtları idi. Bakıdan  
tanınmış adamlar, jurnalistlər, yazıçılar  
gələrdi. İndi belə həsrətlə danişırıq.  
Amma onda da qəzetlərdə bəzən təqnid  
yazırılar ki, insanlar gəlib yeyib-içir,  
tullantıları təmizləmədən çıxıb gedirdi-  
lər. İsa bulağının ətrafında öz sənətinə  
hörmət edən gözel sənətkarlar da oxu-  
yurdu, pul qazanmaq üçün canfəşanlıq  
edən "xaltraçılard" da.

Rəhim müəllim danişdiqca yazıçı  
Qabilin 1968-ci ildə İsa bulağı ilə bağlı  
yazdığı bir məqalədən parça yadına dü-  
şür: "İsa bulağında görürsən ki, hansı  
ağacın budağından, hansı ocağın başın-  
dansı bülbülb cəh-cəhi gəlir. Belə xoş  
avazla oxuyan Qarabağ uşaqlarıdır.  
Zəngülə vururlar. Ancaq bu zənguləni  
pozan bir səs də var idi. Qulağı deşən  
xaric, yeknəsək səs. İsa bulağına haçan  
gəlirdik, eşidirdik. Qarabağ məşhur  
xanəndələr, müsiqicilər Vətenidir. Belə  
yerdə müsiqi "xaltraçı"larının olması  
adəmi təəccübləndirir..."

Ağacların dibində bu zibilli kim  
salıb? Leş başı, süfrələrdən qalmış ka-  
bab qırıntılarını, yemiş, qarpız qabığını  
kim bura səpələyib? Ağacların  
dövrüsində, harada necə gəldi düzülmüş  
ocaq daşlarının həndəvərində qan laxta-  
ları, sür-sümük, qəzet parçaları...

Bizim nəsil bu yerlərə qibləgah kim-  
i, gözəllik mehrabi kimı baxmışdır.  
Bəs indi, bəs indikilər!?"

Demək ki, o zamanlar da insanlar  
bu bulağı sevələr də, töküb, dağıdırıb,  
çirkənləndiriblər. İnsan əlinədəkinin dəyə-



rini itirdikdən sonra anlayır həmişə. 30  
il sonra İsa bulağına yanaşma daha  
fərqli, daha gözəl olacaq. Bunu əmin-  
liklə deyirəm. İndi Şuşaya ayaq basan  
hər kəs hər addımına diqqət edir, özünü  
mübərek bir ziyrətgahdaymış kimi  
aparır.

"Mənə hələ ata yurduma getmək  
qismət olmayıb. O günü həsrətlə gözlə-  
yirəm. Televizorda görmüşəm küçəmizi,  
ata ocağımızı ermənilər xaraba qo'yub-  
lar, elə istəyirəm gedim o uçulmuş evi-  
mizin daşına, torpağına üzümü sürtüm.  
Ömür vəfa eləsə, Şuşanı görə bilsəm,  
qış da olsa, İsa bulağına baş çəkəcəyəm.  
Rəhmətlik xanımım Həyat müəlliməni  
ilk dəfə bu bulağın başında görmüşdüm.  
Elə bilirom, bir dəfə o su ilə üzümü yu-  
sam, bir qurtum içsəm, həyatimdə çox  
şey dəyişəcək. Abi həyat olacaq mənə  
İsa bulağının suyu".

Daha arzuların çin olan vaxtıdır, Rə-  
him müəllim. Çox keçməz ki, siz də ge-  
dər, 30 il xatirələrinizdə yaşatdığınız,  
həsrətiylə yaşadığınız doğma yurdə dö-  
nərsiniz. İsa bulağının can dərmanı olan  
suyundan ibib yenidən gəncəşər, ömrü-  
nəzər ömr qatarsınız.